

## Azərbaycan Florasında Yayılan *Artemisia* L. Cinsi Növlərinin Efir Yağlarının Tədqiqi

Ə.N. Ələsgərova<sup>1</sup>, S.İ. İbrahimova<sup>2</sup> F.H. Hüseynova<sup>3</sup>

<sup>1</sup>AMEA Botanika İnstitutu, Badamdar şossesi, 40, Bakı AZ1004, Azərbaycan;

\*E-mail: adelyaaleskerova@mail.ru

<sup>2</sup>Gəncə Dövlət Universiteti, Gəncə şəhəri, Heydər Əliyev prospekti, 159, Gəncə AZ2000, Azərbaycan

<sup>3</sup>V.Axundov adına Milli ET Tibbi Profilaktika İnstitutu, C.Cabbarlı küçəsi, 35, Bakı AZ0065, Azərbaycan

İlk dəfə olaraq, Azərbaycan florasında yayılan 34 yovşan (*Artemisia* L.) növündən alınan efir yağları tədqiq edilmiş, vegetasiyanın müxtəlif fazalarında onların faizlə miqdarı və komponent tərkibi öyrənilmişdir. Tədqiqatlar nticasında 8 növün (*A. fragrans* Willd., *A. spicigera* C. Koch., *A. szowitziana* (Bess.) A.Grossh., *A. absinthium* L., *A. issayevii* Rzazade, *A. annua* L., *A. scoparia* Waldst et Kit., *A. scoparoides* Grossh.) efir yağlarının protozoosid, 12 növün efir yağlarının (*A. fragrans*, *A. hanseniana* (Bess.) A.Grossh., *A. kobstanica* Rzazade, *A. prilipkoana* Rzazade, *A. iskenderiana* Rzazade, *A. szowitziana*, *A. scoparia*, *A. scoparoides* Grossh., *A. santonica* L., *A. chazarica* Rzazade, *A. austriaca* Jacq., *A. monogyna* Waldst et Kit.) efir yağlarının funqisid, 6 növün (*A. fragrans*, *A. annua*, *A. chazarica* *A. kobstanica*, *A. szowitziana*, *A. scoparoides* Grossh.) antifunqal, 5 növün (*A. issayevii*, *A. szowitziana*, *A. fragrans*, *A. maritima* L., *A. marschalliana* Spreng) antivirus, 6 növün (*A. fragrans*, *A. szowitziana*, *A. hanseniana*, *A. issayevii*, *A. fedorovii* Rzazade, *A. kobstanica*) antimikrob, 14 növün sulu dəməmələrinin (*A. annua*, *A. scoparia*, *A. absinthium*, *A. fragrans*, *A. hanseniana*, *A. kobstanica*, *A. prilipkoana*, *A. iskenderiana* *A. chazarica* *A. spicigera* *A. austriaca*, *A. dracunculus* L., *A. szowitziana*, *A. monogyna*) *in vivo* və *in vitro*-da protozoosid xüsusiyyətlərə malik olması aşkar edilmişdir.

**Açar sözlər:** *Artemisia* L., efir yağları, qaz maye xromatoqrama, xromato-mass-spektrometriya, antimikrob təsir

### GİRİŞ

*Asteraceae* Dumort fəsiləsindən olan polimorf *Artemisia* L cinsinin dünyada 500 növü məlumdur (Adekenov, 2008). Azərbaycanda isə bu cins 42 taksonla təmsil olunur (Rzazade, 1955; Ələsgərova, 2012).

*Artemisia* cinsinin növlərinə Azərbaycanın arid ərazisində rast gəlinir. Yovşan növlərinin kimyəvi tərkibinin əsas hissəsini seskviterpen laktalar, kumarinlər, steroidlər və efir yağları təşkil edir. Seskviterpen laktalar göbələk əleyhinə, bədxassəli şışlərə qarşı ağrıkəsici, trofik yaraların müalicəsinə də antioksidant kimi və s xüsusiyyətlərə malikdir (Rychlevska and Serkerov 1991; Серкеров и др., 1992; Серкеров и Алексерова 2001; Алексерова, 2002; Belz, 2007). Yovşanlardan alınan seskviterpen laktalar antihelmint (qurdqovucu), kardiotonik, şüa yanıqlarına, antimikrob, bakterisid, antiprotozoy, eləcə də fumiqant fəallıq göstərir (Рыбалко, 1978).

Azərbaycan florasında efir yağlı bitkilər vaxt-asırı öyrənilmiş (Гурвич и Гаджиев, 1938; Исмайлов и Аббасов, 1959; Аббасов, 1965; Qasimov və b., 2006; Qasimov və Qədimova, 2009) və flora-mızda 850-dən çox efir yağlı bitkilərin olması müəy-yən edilmişdir (Гурвич, 1960; Ibadullayeva və

Сефәрли, 2007). Efir yağları ilə zəngin olan bitkilərdən biri də yovşan növləridir (Горяев, 1952).

Son dövrə Azərbaycan florasında yayılan bəzi yovşan növlərinin efir yağlarının tibbdə tətbiqi sahələri araşdırılır (Əliyev və b., 2009, 2012, 2013; Чобанов и др., 2004; Ələsgərova, 2011). Bunların arasında ağrıkəsici, bakteriyalara və mikroorqanizmlərə qarşı və başqa müalicədici fəallığa malik efir yağları xüsusi əhəmiyyət daşıyır. *A.santonica* L. növündən efir yağları alınmış və mikroorqanizmlərə təsiri (Муталибова, 2013) öyrənmişdir.

Bu tədqiqatın əsas məqsədi *Artemisia* cinsi növləri üçün səciyyəvi olan efir yağlarının alınması, müxtəlif inkişaf fazalarında onların miqdarının, praktiki əhəmiyyətinin öyrənilməsi və efir yağlarının mikroorqanizmlərə qarşı antiparazitar, antivirus, antifunqal və fumiqant təsirinin aşkar edilməsidir.

### MATERIAL VƏ MATODLAR

Tədqiqat işləri 2000-2011-ci illərdə çöl məşrutları, ekspedisiya, kameral-laborator şəraitdə aparılmışdır. Efir yağlarının alınmasında hidrodis-tilyasiya (Гинзберг, 1932), identifikasiyasında qaz-maye xromatoqrafiya, xromato-mass-spektrometriya (Agilent 6890N) metodlarından istifadə edilmişdir.

## NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ

Tədqiqat illərində 34 yovşan növündən efir yağları alınmış, onların komponent tərkibi öyrənilmişdir. Ümumən yovşanların 74-78%-i efir yağlı bitkilərdir. Onların bütün orqanlarına ətirli iyi verən tərkiblərində olan terpenoidlər və onların törəmələridir. Bu növlərin tətbiqi sahələrinə və *A.szowitziana*, *A.fragrans*, *A.spicigera*, *A.austriaca*, *A.absinthium*, *A.issayevii*, *A.dracunculus*, *A.scoparia*, *A.santonica*, *A.maritima* və s. növlərin komponent tərkiblərinə identifikasiya edilmişdir.

*A.szowitziana* növünün yerüstü hissəsinin efir yağıının əsas tərkibinin 75%-i  $\beta$ -tyon, 1,8-sineol - 9,0%,  $\alpha$ -tyon - 9,0%, izləri olan komponentlər limonen, sabinen,  $\beta$ -pinen, sabinen və p- simol ilə səciyyələnir.

Yovşan növləri içərisində ən çox səhra və yarımsəhralarda yayılan *A.fragrans* növündə generativ dövrün ilkin mərhələsində kütləvi çiçəkləmə fazasında efir yağıın miqdarının çox olması məlum olmuşdur (4,5%). Komponent tərkibinin əsasını isə p-simol (0,8%), 1,8-sineol (3,6%),  $\alpha$ -tyon (28,0%),  $\beta$ -tyon (12,0%), kamfora (7,0%) təşkil edir,  $\alpha$ -pinen,  $\beta$ -pinen, kamfen sabinen mirsen limonen  $\beta$ -fellandren komponentlərinin isə izlərinə rast gəlinir (cədvəl 2).

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu Payız kəndin yuxarı dağ qurşaqlarında ən çox ehtiyati olan *A.spicigera* yovşan növünün əsasən yerüstü hissəsindən alınmış solğun efir yağıın ümumi çıxımı 2,5%-dir. Aşkar edilmişdir ki, efir yağı yüksək protozoosid təsirə malikdir. Efir yağıının komponent tərkibi isə  $\alpha$ -pinen (0,1%), kamfen (0,5%), p-simol (0,2%), 1,8-sineol (46,0%), kamfora (48,0%), 7 komponentin isə ( $\beta$ -pinen, sabinen, mirsen, limonen,  $\beta$ -fellandren,  $\gamma$ -terpinen, terpinolen) izləri vardır. Həmin bölgədən *A.absinthium*, növünün yerüstü hissəsindən qönçələmənin əvvəlində (iyunun ortalarında) 1,45% - tünd yaşıl rəngli efir yağı alınmış, komponent tərkibi identifikasiya edilmişdir:  $\alpha$ - pinen, mirsen, fellandren, p-simol, sabinen, tyon, tyul spirti, xamazulen, bisabolen, selinen, xamazilenoqen, kurkumen, izovalerian və palmitinov turşuları, artabsin, artabin, arabsin, absintin, anabsitin, abzindiol. Alınan nəticələr ədəbiyyata uyğun olmuşdur (Горяев, 1952; Herout et al., 1956).

Biçənək kəndi ətrafında subalp qurşaqlarında dəniz səviyyəsindən 1900 m yüksəklikdə bitkilərin biomüxtəlifliyi içərisində *Artemisia austriaca* növü özünəməxsus iyi və parlaqlığı ilə başqa növlərdən fərqlənir. *A.austriaca* növündən çiçəkləmə fazasında 3% açıq yaşıla çalan efir yağı alınmışdır.

Xromato-masss-spektrometriya üsullarıdan istifadə edərək ilk dəfə olaraq isayev yovşanı (*Artemisia issayevii* Rzazade) növünün efir yağıının

komponent tərkibi öyrənilmişdir. Efir yağıının əsas komponentləri 37,21% kamfora, 31,72% 1,8 sineol 37-dən yuxarı komponentləri isə identifikasiya edilmişdir (Алескерова и Серкевов, 2012).

Füzuli rayonu Əhmədbəyili və Əmirseyidlə kəndlərin ətrafında yayılan *A.scoparia* növündə kütləvi çiçəkləmə fazasında kərpic rəngli efir yağı 3,9%-dir. Qönçələmə fazasında efir yağıının miqdarı xeyli azalır: 0,3%-i gövdəsində; 0,7% bitkinin yarpağında; qönçələnmə fazasında efir yağıının miqdarı 0,9%-ə çatır. Aparılan tədqiqatlar nəticəsində *A.scoparia* növündən efir yağı almaq üçün çiçəkləmə fazasında bitki nümunələri toplanmalıdır.

Harami düzünün cənubunda *A.scoporoides* növünün çiçəkləmə fazasında tündşabalıdı rəngli 3,6% efir yağı alınmışdır.

*A.austriaca* növünün qönçələmə zamanı efir yağıının miqdarı 1,8%, 2,9-3,0%-ə yaxın olur ki, bunun da əsas hissəsini xamazulen təşkil edir. Göründüyü kimi *A.scoparia* növündə fərqli olaraq, bu növdə efir yağıın miqdarı əsasən qönçələmə fazasında daha çox olur. Naxçıvan MR Şahbuz rayonunun Batabat massivindən və Biçənək kəndinin cənubundan subalp qurşağında dəniz səviyyəsindən 1900 m hündürlükdən toplanan *A.austriaca* növündə efir yağıının miqdarı 2,15% olduğu halda, Qusar rayonun şimal yamaclarında, meşə açılığında isə bu növün efir yağıın miqdarı 1,8% olmuşdur. Bu da ekoloji şəraitdən asılı olaraq bitkilərin efir yağı toplanması dinamikası zamanı aydınlaşmışdır.

Eyni il Batabatda dəniz səviyyəsindən 2700 m hündürlükdə toplanan *A.absinthium* növündən alınanefir yağıının miqdarı 1,45%-z olmuşsa, Kiçik Qafqazın cənubunda Hacıkənddən, Ağsu çayının ətrafdan və Toğana kəndi ətrafindan, meşə açılığında sahələrdən 1100 m hündürlükdən yığılan eyni növün xammalından alınan efir yağıının miqdarı isə 0,75%-dir. Tədqiqatın yekunu olaraq belə nəticəyə gəlmək olar ki, bitkilərin efir yağı çıxımı ekoloji amillərdən çox asıldır.

Müşahidələr zamanı qönçənin əmələ gəlməsi fazasında isə *A.fragrans*, *A.szowitziana* və *A.dracunculus* növlərindən alınan efir yağıının miqdarı digər növlərə nisbətən daha çox olması müşahidə edilmişdir (cədvəl 1).

Müəyyən edilmişdir ki, 14 yovşan növünün sulu ekstraktı və 8 növün efir yağıları protozoosid, 6 növ - antimikrob, 5 növ - antivirus, 12 növ - antifunqal, 6 növ - antimikrob, 6 növün efir yağıları isə fumiqant fəallığa malikdir.

*A.hanseniana* növü Naxçıvan MR, Kür-Araz ovalığı, Kiçik Qafqazın cənubunda və qərbində geniş areala malikdir. Bu növün ehtiyatının çox olmasına və tərkibinin bioloji fəal maddələrlə zənginliyi nəzərə alınaraq ilk dəfə efir yağılarının praktiki əhmiyyəti öyrənilmişdir.

**Cədvəl 1.** *Artemisia* L.cinsi növlərində müxtəlif fazalarında efir yağıının toplanma dinamikası

Növlər	Vegetasiyanın fazaları				
	Virginil mərhələ	Qonçənin əmələ gəlməsi	Kütłvi çiçəkləmə	Səbət	Efir yağlarının rəngi
	Efir yağlarının %-ə miqdarı				
<i>A.vulgaris</i>	0,2	0,9	0,1	0,2	açıq yaşıl
<i>A.tournefortiana</i>	-	0,1	0,35	0,4	sarı-narinciya çalan
<i>A.annua</i>	0,1	1,8	2,0	0,9	limonu
<i>A.absinthium</i>	0,10	0,38	1,45	0,6	tünd yaşıl
<i>A.austriaca</i>	-	1,8	3,0	0,4	yaşilla göyün qarışığı
<i>A.dracunculus</i>	0,15	1,1	3,1	0,9	samanı
<i>A.areneria</i>	0,16	0,86	1,8	-	yaşıl-sarıya çalan
<i>A.salsoloides</i>	0,20	0,34	1	-	açıq-sarı, narinci
<i>A.scoparia</i>	0,90	0,9	3,9	0,5	kərpici
<i>A.scoparoides</i>	0,95	1,5	3,6	0,3	tünd şabalıdı
<i>A.fragrans</i>	1,8	1,80	4,5	0,6	sarı-yaşılaçalan
<i>A.monogyna</i>	0,92	1,2	1,9	0,7	açıq sarı-yaşılaçalan
<i>A.spicigera</i>	0,65	1,7	2,5	0,8	solğun sarı
<i>A.szowitziana</i>	0,92	1,9	3,8	-	samanı-sarı
<i>A.taurica</i>	1,2	1,8	3,7	0,8	açıq yaşıl
<i>A.issayevii</i>	1,6	1,2	3,1	0,9	şəffaf samanı
<i>A.iskenderiana</i>	0,8	1,4	3,6	0,7	açıq sarı
<i>A.kobstanica</i>	1,2	1,0	5,0	1,0	açıq sarı-yaşıla çalan
<i>A.prilipkiana</i>	1,3	2,0	2,8	0,5	yaşıl
<i>A.marschalliana</i>	0,9	1,5	2,5	0,9	sarı
<i>A.santonica</i>	1,7	1,75	2,5	0,7	açıq sarı, sarı-yaşıla çalan
<i>A.nachitschevanica</i>	1,3	1,8	3,2	1,0	limonu
<i>A.maritima</i>	1,0	1,4	2,0	0,3	şəffaf
<i>A.fasciculata</i>	0,1	0,9	1	0,2	sarı
<i>A.Caucasica</i>	1,1	1,3	3,0	1,0	açıq yaşıl
<i>A.taurica</i>	0,99	1,1	1,1	0,88	samanı
<i>A.hanseniana</i>	0,89	0,99	1,5	0,8	açıq sarı
<i>A. hanseniana</i> var. <i>Apscheronica</i>	0,66	0,89	1,0	0,29	açıq sarı
<i>A. hanseniana</i> var. <i>Phyllostachys</i>	0,72	0,86	1,2	0,32	tünd sarı
<i>A.hanseniana</i> var. <i>yasamalica</i>	0,73	0,9 6	1,1	0,29	yaşılaçalan sarı
<i>A.chazarica</i>	0,63	0,78,	1,5	0,38	şəffaf sarı
<i>A.monogyna</i>	0,75	0,36	2,8	0,22	açıq sarı
<i>A.campestris</i>	0,55	0,30	0,99	0,32	sarı

3-sayılı cədvəldə *A.hanseniana* növündən alınan efir yağıının mikroorqanizmlərə təsiri zamanı əldə edilən nəticələr verilmişdir.

*A.maritima* isə Abşerondan yayılan növdür. Sarı-yaşılaçalan və samanı rəngli efir yağları durullaşma nisbətindən, ekspozisiya müddətindən asılı olaraq *Staphylococcus aureus*, *Pseudomonas aeruginosa*, *Escherchia coli*, *Candida albicans* mikroorqanizmlərinin böyümə və inkişafını ləngidərək tam dayandırma fəallığına malikdir və onlardan yeni antimikrob, antibakterial preparatların hazırlanmasında istifadə etmək olar (Meredith et al., 2004; Алексеева, 2006; Ələsgərova, 2009; Del Pilar et al., 2008). 4-sayılı cədvəldə *A.maritima* dəniz yovşan növünün emulsiya-kontakt üsulu ilə alınan efir yağıının (2%-li spirit məhlulu) six qida mühitində yerləşdirilən bəzi mikroorqanizmlərin böyümə intensivliyinə təsiri üzrə tədqiqatların nəticələri təqdim olunur (cədvəl 4).

*A.annua* növündən alınan efir yağı mikroskopik göbələklərdən *Trichoderma lignorum*, *Fusarium oxysporum* və *Aspergilus nigra*-nın inkişafını dayandıraraq mikroorqanizmlərə qarşı effektiv bakterisid və funqisid təsir göstərdiyindən göbələklərə

qarşı təsirli vasitə kimi preparatların hazırlanmasında istifadə edilməsi tövsiyyə olunur (cədvəl 5).

*Artemisia* cinsinin geniş areala və yüksək yağ çıxımına malik olan *A.fragrans*, *A.annua*, *A.santonica*, *A.kobstanica*, *A.szowitziana*, *A.scoparoides* növlərindən alınmış efir yağlarının fumiqant təsiri laboratoriya şəraitində qansoran *Culex pipiens molestus* ağcaqanadlar üzərində öyrənilmişdir. Efir yağıının hürküdücü təsir müddəti *A.fragrans*-da 4 saat, *A.annua*-nın efir yağıının təsir müddəti 5-6 saat, *A.santonica* 7 saat, *A.szowitziana*-da isə efir yağıının fumiqant təsir müddəti 7-8 saata qədər davam edir (cədvəl 6).

Azərbaycan florasında yayılan 18 yovşan növünün efir yağları ilk dəfə öyrənilmişdir. Aşağıda efir yağılılığına görə ən perspektivli növlər üzrə aparılan tədqiqatların nəticələri qısa şəkildə verilmişdir.

*A.dracunculus* növünün çiçəkləmə fazasında bioloji faal maddələrdən (skoparon, skopletin, eskuletin) kumarin törəmələri (Ələsgərova, 2010) və 3,1% efir yağı alınmışdır. Alınan efir yağlarının mikroskopik göbələklərdən *Trichoderma lignorum*

**Cədvəl 2.** *Artemisia L.* növlərinin qaz-maye xromatoqrafiya və xromato-mass-spektrometriya üsulları ilə alınan efir yağlarının komponent tərkibi.

Növlər	Komponentlər	%-lı miqdari
<i>A. fragrans</i> Willd.	p-simol 1,8-sineol $\alpha$ -tüyon $\beta$ -tüyon kamfora $\alpha$ -pinen $\beta$ -pinen kamfen sabinen mirsen limonen $\beta$ -fellandren	0,8 3,6 28,0 12,0 7,0 izi «---» «---» «---» «---» «---» «---» «---» «---»
<i>A. szowitsiana</i> (Bess.) Grossh.	$\beta$ -tüyon 1,8-sineol $\alpha$ -tüyon sabinen limonen p-simol $\alpha$ -pinen kamfen	75,0 9,0 9,0 izi «---» «---» «---»
<i>A. spicigera</i> C. Koch.	$\alpha$ -pinen kamfen p-simol 1,8-sineol kamfora $\beta$ -pinen sabinen limonen mirsen $\beta$ -fellandren $\gamma$ -terpinen terpinolen	0,1 0,5 0,2 46,0 48,0 izi «---» «---» «---» «---» «---» «---» «---»
<i>A. issayevii</i> Rzazade	Kamfora 1,8-sineol	37,21 31,72

**Cədvəl 3.** Emusiya-kontakt üsulu ilə hansen yovşan (*A.hanseniana*) növünün alınan efir yağı (2%-li sprt məhlulu) six qida mühütində yerləşdirilən bəzi mikroorganizmlərin böyümə intensivliyinə təsri

Ekspozisiya (dəq)	10		20		30		40		60		Fizioloji məhlulda spiritin durulaşma dərəcəsi									
	1:3	1:4	1:5	1:6	1:3	1:4	1:5	1:6	1:3	1:4	1:5	1:6	1:3	1:4	1:5	1:6	1:3	1:4	1:5	1:6
<i>S. aureus</i>	+	++	+++	+++	-	++	+++	++	-	-	++	++	-	+	++	+++	-	-	+	+++
Kontrol	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++
<i>P. aeruginosa</i>	-	+	+	+++	+	+	++	+++	-	+	++	+++	-	+	+	++	-	-	+	+
Kontrol	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++
<i>E. coli</i>	++	+++	+++	+++	-	++	+++	+++	+	++	+++	+++	-	+++	+++	+++	-	++	++	+++
Kontrol	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++
<i>C. albicans</i>	+	++	+++	+++	-	-	++	++	-	+	++	++	-	+	++	++	-	+	+	++
Kontrol	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++

**Qeydlər:** “-“ mikroorganizmlərin ökin zamanı bitməməsi; “+” - <50 koloniya – zəif bitməsi; “++” - 50-100 koloniya – orta səviyyədə bitməsi; “+++” - >100 koloniya – intensiv bitməsi

mikroblastlarına, *Fusarium oxysporum* və *Aspergilus nigra*-nın mikroorganizmlərinə təsiri öyrənilmişdir.

Bəzi növlərin efir yağlarının bağırşaq parazitlərindən *Hymenoelpis nana*, *Lamblia intestinalis*, *Syphacia obvelata*, *Trichocephalus muri-a* təsiri, qansoran *Culex pipiens molestus* ağaçqanadlarına fumiqant və 14 yovşan növünün sulu dəmləmələrinin protozoosid təsiri öyrənilmişdir.

*A.fragrans*, *A.szowitsiana*, *A.santonica* *A.hanseniana*, *A.hanseniana* var. *phyllastachys*, *A.mari-*

*tim* və *A. iskenderiana* Rzazade növlərinin yerüstü hissəsindən alınan efir yağlarının preparativ durulaşma dərəcəsi və efir yağları ilə kontakt ekspozisiyasından asılı olaraq qram-müsbat və qram-mənfi bakteriyalardan *Staphylococcus aureus*, *Pseudomonas aeruginosa*, *Escherichia coli*, *Candida albicans*-a qarşı təsiri öyrənilmişdir. Aparılan eksperimental tədqiqatlar nəticəsində 3 və 4-cü cədvəldən görünüşü kimi *A.hanseniana* və *A.maritima* yovşan növlərindən alınan efir yağlarının 2% sprt məhlulu

*Staphylococcus aureus*, *Candida albicanus* *Pseudomonas aeruginosa*, *Escherichia coli*, *Candida albicans* mikroorganizmlərinə təsiri durulaşma nisbətindən (1:3) və ekspozisiya dərəcəsindən 10-60 dəq müddətindən asılı olaraq böyümə və inkişafının ləngiməsinə və tam dayanmasına səbəb olmuşdur. *A.hanseniana* və *A.maritima* növlərindən alınan efir yağılarından bakteriosid və bakteriostatik preparatların tərkibində istifadə edilməsi tövsiyyə edilir.

Eksperimental tədqiqatların digər istiqaməti *Artemisia* cinsinin 12 növündən alınan efir yağılarının və sulu ekstraktların mikroskopik göbələklərə təsiri öyrənilmişdir.

Tədqiq olunan bitkilərin antifunqal aktivliyinin öyrənilməsi üçün tərəfimizdən həm bitkilərdən alınan efir yağları, həm də onların sulu ekstraktlarının mikroskopik göbələklərdən *Fusarium oxysporum* və *Trichoderma lignorum* böyüməsinə qarşı aktivliyi aşkar edilmiş və tədqiqat iki mərhələdə aparılmışdır. *A.annua* növündən alınan efir yağını isə mikroskopik göbələklərdən *Tricho-*

*derma lignorum*, *Fusarium oxysporum* və *Aspergillus nigra*-nın inkişafını dayandıraraq mikroorganizmlərə qarşı effektiv bakterisid və funqisid təsir göstərdiyindən yuxarıda adları çəkilən göbələklərə qarşı təsirli vasitə kimi isifadə olunması tövsiyyə olunur.

Tədqiqatın nəticələrinə nəzər salsaq görürük ki, 0,1%-0,5% durulaşdırılmış efir yaqlardan qoyulan təcrübələrin heç birində göbələklərdə inkişaf getməmişdir. Demək olar ki, istifadə olunan efir yağıni çox az faizlə belə göbələklərin inkişafını dayandıraraq öz bakterisidliyini göstərmüşdür.

Yovşan cinsi növlərindən 14-növünün sulu dəmləmələrinin (*A. annua*, *A. scoparia*, *A. absinthium*, *A. fragrans*, *A. hanseniana*, *A. kobstanica*, *A. philipkoana*, *A.iskenderiana* *A. chazarica*, *A. spicigera*, *A.austriaca*, *A. dacunculus*, *A. szowitziana*, *A. monogyna*) *in vivo* və *in vitro*-da eyni zamanda 8 növün efir yağıının protozoozid təsiri öyrənilmişdir.

7 sayılı cədvəldə bəzi yovşan növlərindən alınan efir yağılarının eksperimental modeldə bağışaq parazitlərinə qarşı antiparazitar aktivliyi verilmişdir.

**Cədvəl 4.** Emulsiya-kontakt üsulu ilə dəniz yovşanı (*A.maritima*) növündən alınan efir yağıının (2%-li sprit məhlulu) six qida mühitində yerləşdirilən bəzi mikroorganizmlərin böyümə intensivliyinə təsiri

Ekspozisiya (dəq)	10		20		30		40		60											
Mikroorganizmlər	1:3	1:4	1:5	1:6	1:3	1:4	1:5	1:6	1:3	1:4	1:5	1:6	1:3	1:4	1:5	1:6				
<i>St. aureus</i>	-	+++	+++	+++	-	+++	+++	+++	-	++	++	+++	-	++	++	++	+	+	+	+
Kontrol	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++
<i>P. aeruginosa</i>	+	+	++	++	+	++	++	++	+	++	++	++	+	+	++	++	+	++	++	++
Kontrol	+++	+++	+++	+++	+++	++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++
<i>E. coli</i>	-	++	++	++	-	+++	+++	+++	-	+	+	+	-	+	+	+	-	+	+++	+++
Kontrol	+++	+++	+++	+++	+++	++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++
<i>C. albicans</i>	+	++	+++	+++	+	+++	+++	+++	+	+++	+++	+++	+	++	++	++	+	++	++	++
Kontrol	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++	+++

**Qeydlər:** “-“ mikroorganizmlərin əkin zamanı bitməməsi; “+” - <50 koloniya – zəif bitməsi; “++” - 50-100 koloniya – orta səviyyədə bitməsi; “+++” - >100 koloniya – intensiv bitməsi

**Cədvəl 5.** *A. annua* növünün efirli yağıının göbələklərin inkişafına təsiri

Bitki	Kultura		Əmələ gələn biokütlə q/l 1həftədə			
	<i>Trichoderma lignorum</i>		0,7	zəif inkişaf izləri		
	<i>Fusarium oxysporum</i>		0,184	-		
<i>Artemisia annua</i>	<i>Trichoderma lignorum</i>		Capek q.m.	inkişaf		
	<i>Fusarium oxysporum</i>		Capek q.m.	3,500		

**Cədvəl 6.** Birillik və acı yovşanın ekspozisiyadan asılı olaraq *in vitro* protozoosid təsirinin tədqiqindən alınan nəticələr

Bitki	İstifadə formuları	Ekspozisiya müddəti, dəq	Sistaların sayı	Lamblia intestinalis sistaları			Blastosystus hominis	
				Məhv olmuş sistaların sayı		Törədi-cilərin sayı	Məhv olmuş törədicilərin sayı	
				Mütələq rəqəm	±%-lə		Mütələq rəqəm	±%-lə
Birillik yovşan	Dəmləmə	10	48	36	75,0 ±8,6	72	55	76,4 ±8,7
		20	76	60	78,9 ±8,8	68	62	82,3 ±9,0
		65	58	hamısı	100	49	hamısı	100
Acı yovşan	Dəmləmə	10	45	30	66,6 ±8,1	54	41	74,0 ±8,6
		20	60	45	76,0 ±8,7	51	42	82,3 ±9,0
		52	47	hamısı	100	60	hamısı	100

**Cədvəl 7.** Bəzi yovşan növlərindən alınan efir yağlarının eksperimental modeldə bağırsaq parazitlərinə qarşı antiparazitar aktivliyi

Növ	Parazitlərin yumurta sayı/1 q fekalı			
	Müalicədən əvvəl		Müalicədən sonra	
	<i>H. nana</i>	<i>T. muris</i>	<i>H. nana</i>	<i>T. muris</i>
<i>A. absinthium</i>	310,5±11,5	178,10±9,8	70,7±7,3	86,0±8,2
<i>A. annua</i>	264,6±10,7	313,6±10,5	121,3±8,4	47,6±6,3
<i>A. scoparia</i>	287,3±11,2	204,5±10,1	94,4±7,8	51,4±6,8

**Cədvəl 8.** *A.santonica* yovşan növündən alınan efir yağıının fumiqant təsiri

Ağcaqanadların temasda olan müddəti	02.05.11		03.05.11		
	Təmas zamanı qan sorması	Laboratoriyanın hərarəti, °C	Ağcaqanadın temasda olma müddəti	Təmas zamanı qan sorması	Laboratoriyanın hərarəti, °C
9 <sup>00</sup> -11 <sup>15</sup>	Qan sormadı	23,6	9 <sup>00</sup> -9 <sup>15</sup>	Qan sormadı	23,6
11 <sup>00</sup> -11 <sup>15</sup>	Qan sormadı	24,0	11 <sup>00</sup> -11 <sup>15</sup>	Qan sormadı	24,0
13 <sup>00</sup> -13 <sup>15</sup>	Qan sormadı	25,2	13 <sup>00</sup> -13 <sup>15</sup>	Qan sormadı	25,2
15 <sup>00</sup> -15 <sup>15</sup>	Qan sormadı	26,5	15 <sup>00</sup> -15 <sup>15</sup>	Qan sormadı	26,5
16 <sup>00</sup> -16 <sup>10</sup>	Qan sormadı	26,5	16 <sup>00</sup> -16 <sup>10</sup>	Qan sormadı	28,0

**Cədvəl 9.** *A.szowitsiana* virulisiid təsiri

Təcrübə qrupu	İllkin hüceyrə kulturasında alınan nəticə				Nəzarət qrupları		
	25%	50%	75%	Cəmi	Hüceyrə	Hüe+virus	Hüe+vasite
Hüe+virus	32	50	43	125	Yaxşı vəziyyət	Morfoloji dəyişiklik var	Yaxşı vəziyyətdədir
Hüe+virus+vasite	40	72	13	125			

7 sayılı cədvəldən göründüyü kimi, birillik və acı yovşan növünün dəmləməsində *Giardia intestinalis* sistaları və *Blastosystus hominis* törədiciləri ekspozisiya müddətindən asılı olaraq *in vitro* protozoosid təsiri 75%-dək, acı yovşanda 82,3%-dək olmuşdur. Hər iki növdə məhv olmuş sistaların və məhv olmuş törədicilərin sayı 100 % olmuşdur.

Bəzi yovşan növlərinin (*A.absinthium*, *A.annua*, *A.scoparia* və s.) efir yağlarının və sulu eks-traktların insandan götürülmüş bağırsaq parazitlərinə təsiri ağ siçanlar üzərində iki mərhələdə öyrənilmişdir.

Ağ siçanlar 4 növ bağırsaq paraziti ilə (*Hymenolepis nana*, *Giardia intestinalis*, *Syphacia obvelata* və *Trichocephalus muris*) yoxdurulmuşdur. 5% spirtli məhlulda hazırlanmış 6%-li efir yağı ilə 10 dəqiqə təsir etdiqdə parazitlərin yumurta və sistemlərinin maksimal məhvini səbəb olur. Onların fizoloji fəallığı klassik preparatlardan daha da yüksəkdir.

Tərkibində birillik və acı yovşan bitkilərinin qarışığından ibarət olan dəmləmənin protozoosid fəallığı *Giardia intestinalis* sistemlərdə, *Blastosystus hominis*-də müşahidə edilmişdir. Hər iki bitkinin qarışığından hazırlanan dəmləmənin protozoosid təsirinə əsaslanaraq prafilaktika istifadə edilmiş, eksperimental işlər iki mərhələdə aparılmışdır. Eksperimental hissənin birinci mərhələsində *B.hominis*-ə və *L.intestinalis*-in sistemlərinə bitkilərin ekspozisiya müddətindən asılı olaraq *in vitro* təsir dərəcəsinin öyrənilməsi zamanı onların hər iki növ törədicilərə kifayət qədər protozoosid təsirini üzə

çıxartmışdır.

Aparılan eksperimentlər göstərdi ki, *A.absinthium*, *A.annua* və *A.scoparia*-dan alınan efir yağları yüksək protozoosid təsirə malikdir. Bunu aparılan eksperimental tədqiqatlar bir daha təsdiq etmişdir. Onların antiparazitar fəallığı istifadə olunan sintetik preparatlardan üstündür və bağırsaq parazitlərinin müalicəsində perspektivdir. Ağ siçanlarda *Hymenolepis nana* və *Trichocephalus muris* invaziyalarının bəzi yovşan növlərinin efir yağları ilə müxtəlif istiqamətdə müalicəsinin 70,0-86% arasında tərəddüd etmişdir. Alınan nəticələr 6 sayılı cədvəldə öz əksini tapmışdır.

*Artemisia santonica* növündən alınan efir yağıının “*Culex pipiens molestus*” ağcaqanad təmasının nəticələri 8 sayılı cədvəldə verilir. Tədqiq olunan yovşan növlərindən hazırlanmış efir yağıının *Cx.p.molestus* ağcaqanadı ilə təmasın nəticələri aşağıdakı cədvəllərdə öz əksini tapmışdır. *Artemisia santonica* növündən alınmış efir yağıının hürkündüy təsiri 7 saat müddətində olmuşdur. Bundan repellent maddə kimi istifadə olunması tövsiyyə olunur.

*A.szowitsiana* növünün efir yağıının spirtli-sulu qarışıçı nativ halda hüceyrələrə toksiki təsir göstərməmiş və nativ halda insan embrionu fibroblastlarının illkin hüceyrə kulturasında enterovirus törədicilərə sitopatik təsirin qarşısını almışdır. Aparılan tədqiqatların nəticələri 9 sayılı cədvəldə verilmişdir.

Antivirus fəallığı yoxlamaq üçün efir yağıının 2%-li spirtli məhluldan istifadə edilmişdir. Tes kimi müxtəlif enteroviruslara (Koksaki A və B) görə

müsbat olan patoloji nümunələrlə yoluxdurulmuş ilkin hüceyrə kulturalarında öyrənilmişdir.

Öyrənilən efir yağı vasitə 72 nümunədə 50%, 40 nümunədə 25%, 13 nümunədə 75% olmaqla enterovirusların törətdiyi sitopatik təsirin qarşısını almışdır.

Bələliklə, aparılan tədqiqatların nəticələri belə qənaətə gəlməyə əsas verir ki, *A.szowitsiana* növündən alınan efir yağı spirtli-sulu qarışığının formada avtivirus fəallığı malikdir və onlardan bəzi enterovirus infeksiyalarının profilaktikasında vasitə kimi istifadə etmək olar.

## MİNNƏTDARLIQ

Tədqiqat işinin yerinə yetirilməsində V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi profilaktika İnstitutunun və Azərbaycan EA Mikrobiologiya İnstitutunun əməkdaşlarına öz dərin minnətdarlığımızı bildiririk.

## ƏDƏBİYYAT

**Əliyev N.N., Qurbanov S.M., Əsədova A.İ. və b.** (2000) Bir sıra dərman bitkilərinin kəskin respirator xəstəliklərin müalicə və profilaktikasında istifadə edilməsinə dair (Metodiki tövsiyə) Bakı: 8 s.

**Ələsgərova Ə.N.** (2009) *Artemisia L.* cinsin bəzi növlərin efir yağlarının antimikrob təsiri. *AMEA-nın Xəbərləri (biologiya elmləri ser.)*, №1,2: 62-67.

**Ələsgərova Ə.N.** (2010) Tərxun Yovşan (*Artemisia dracunculus L.*) növünün kumarinlərinin öyrünləməsi. *AMEA-nın Xəbərləri (biologiya elmləri)*, 65(№ 3-4): 12-16.

**Ələsgərova Ə.N.** (2011) Azərbaycanda becərilən *Artemisia dracunculus L.* növünün protozoosid təsiri “Faydalı bitkilərdən istifadənin aktual problemləri” mövzusunda Beynəlxalq konfransın materialları, Bakı: 268-272.

**Ələsgərova A.N.** (2012) Azərbaycan florasında yovşan cinsi növlərinin xemotaksonomik tədqiqinə dair (İcmal). *AMEA Botanika İnstitutunun elmi əsərləri*, XXXII: 120-142.

**Əliyev N.N., Hacıyev V.C., Səfiyeva L.A., Ələsgərova Ə.N.** (2009) Bağırsaq protozoozlarının törədicilərinə qarşı protozoosid vasitə. Patent (İxtra) № 1 2009 0194.

**Əliyev N.N., Əlili M.İ., Səfiyeva L.A., Ələsgərova Ə.N.** (2012) Bağırsaq protozoolarının törədicilərinə qarşı protozoosid vasitə. “Protozoosid təsirə malk profilaktik vasitə” Patent (ixtra) № 1 2012 0100 27.11.2012.

**Əliyev N.N., Əsədova A.İ., Ələsgərova Ə.N., Rüstəmova L.İ., Sərkərov S.V., Hacıyeva T.İ., Əliyeva N.N., Heydərova F.H., İbrahimova S.İ.**

**Baxşiyeva N.Ç.** (2013) *Artemisia issayevii* Rzazade növündən alınan efir yağının virus əleyhinə fəaliyi. *Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun elmi əsərləri*, XXX III: 72-74.

**İbadullayeva S.C., Cəfərli İ.Ə.** (2007) Efir yağları və aromaterapiya. Bakı: Elm, 115 s.

**Adəkenov C.M.** Сесквитерпеновые лактоны растений. Распространение в природе, особенности строения молекул и перспективы их применения. Сб. трудов межд. науч.-прак. конф. «Тriterpenoidы: достижения и перспективы применения в области химии, технологии производства и медицины». Караганда: 39-46.

**Aleskərova A.H.** (2002) Антирадикальная активность сесквитерпеновых лактонов ериваннина и алханина из *Artemisia fragrans*. Материалы VI Международной конференции «Биоантоксидант». Москва: 31-32.

**Ginzberg A.C.** (1932) Упрощенный способ определения эфирного масла в эфиронасах. Хим. фармац. Пром.-сть, №8-9: 326-329.

**Goryayev M.I.** (1952) Эфирные масла флоры СССР. Изд. АР АН Казах. ССР: 378 с.

**Gurvich N.L.** (1960) Опыт классификации эфирномасличных растений. Тр. Ботан. Ин-та АН СССР, сер. 5: Растительное сырье. М.-Л., вып. 6: 7-126.

**Ljabinina L.M. Sominina A.A., Cherenkovskaya I.A.** (1975), и др. Методические рекомендации по работе с клеточными культурами и средами, Ленинград, , с. 41.

**Mutaliibova N.F., Axieva A.H., Gaimina Yu.A.** (2013) О влиянии *in vitro* эфирного масла *Artemisia santonica* на некоторых представителей микробиоценоза кишечника и дыхательных путей человека. Гигиена, эпидемиология и иммунобиология (Алматы), №3: 58-60.

**Rzazade R.Y.** (1955) Новые виды, ряды и подроды Кавказских полыней. Изв. АН Азерб. CCP, №3: 17-35.

**Rychlevska U., Serkerov S.V.** (1991) Sesquiterpenic lactones of the *Umbelliferae*. Structural characterization of badkhsin and its C (5)-epimer isobadkhsin. *Acta Crystallographica*, 47: 1872-1877.

**Rybalko K.C.** (1978) Природные сесквитерпеновые лактоны. М.: Медицина, 320 с.

**Serkərov C.B. Aleskərova A.H., Mır-Babaev N.F., Kərimov R.F.** (1992) Способ выделения 1-окси-3-кето-эвдесм 4(5)-ен-6,12-олида. Авторское свидетельство №1734344 от 01.07.1992.

**Serkərov C.B., Aleskərova A.H.** (2011) К изучению искендеролида. Химия природ соедин., №6: 793.

**Chobanov P.Ə., Aleskərova A.H., Djanahmedova Ş.H. Səfiyeva L.A.** (2004) Эксперимен-

- тальная оценка антипаразитарных свойств эфирных масел некоторых видов *Artemisia* (Asteraceae) флоры Азербайджана. *Распространенные ресурсы*, **40** (вып. 4): 94-98.
- Belz R.G.** (2007) Stimulation versus inhibition-bioactivity of parthenin, a phytochemical from *Parthenium hysterophorus L.* *Dose Response*, **6** (No 1): 80-96.
- Del Pilar C.M., Avery T.D., Hanssen E. et al.** (2008) Artemisinin and a series of novel endo-peroxide antimalarials exert early effects on digestive vacuole morphology. *Antimicrob. Agents Chemother.*, **52** (No 1) : 98-109.
- Herout V., Dolejs L., Sorm F.** (1956) The structure of Artabsin the prochamasulenogen from *Artemisia absinthium L.* *Chemistry and Industry*, **1**: 1236.
- Meredith S.A., Egan L., Weber B.W.** (2004) Antimalarial quinolines and artemisinin inhibit endocytosis in *Plasmodium falciparum*. *Antimicrob. Agents and Chemother.*, **48** (No 7): 2370-2378.
- Lindegardh N., Tarning J., Toi P. et al.** (2009) Quantification of artemisinin in human plasma using liquid chromatography coupled to tandem mass spectrometry. *J. Pharm. Biomed. Anal.*, **49** (No 3): 768-773.

**Исследование Эфирных Масел Видов Рода Полынь,  
Распространенных Во Флоре Азербайджана**

А.Н. Алескерова<sup>1</sup>, С.И. Ибрагимова<sup>2</sup>, Ф.Г. Гусейнова<sup>3</sup>

<sup>1</sup> Институт ботаники НАНА

<sup>2</sup> Гянджеинский государственный университет

<sup>3</sup> Национальный НИИ Институт медицинской профилактики им. В.Ахундова

Впервые исследованы эфирные масла 34 видов полыни, распространенных во флоре Азербайджана. Были изучены процентное содержание и компонентный состав эфирных масел в различных фазах вегетации. Результаты исследований выявили, что эфирные масла 8-и видов (*A. fragrans* Willd., *A. spicigera* C. Koch., *A. szowitziana* (Bess.) A. Grossh., *A. absinthium* L., *A. issayevii* Rzazade, *A. annua* L., *A. scoparia* Waldst et Kit. *A. scoparoides* Grossh.) обладают протозоцидной, 12-ти видов (*A. fragrans*, *A. hanseniana* (Bess.) A. Grossh., *A. kobstanica* Rzazade, *A. prilipkoana* Rzazade, *A. iskenderiana* Rzazade, *A. szowitziana*, *A. scoparia*, *A. scoparoides* Grossh., *A. santonica* L., *A. monogyna*, *A. chazarica* Rzazade, *A. austriaca* (Jacq.) фунгицидной, 6-ти видов (*A. fragrans*, *A. annua*, *A. kobstanica*, *A. szowitziana*, *A. monogyna* Waldst et Kit, *A. scoparia*) антифунгальной, 5-ти (*A. issayevii*, *A. szowitziana*, *A. fragrans*, *A. maritima* L., *A. marschalliana* Spreng) антивирусной, 6-ти (*A. fragrans*, *A. szowitziana*, *A. issayevii*, *A. nachitschevanica* Rzazade, *A. fedorovii* Rzazade, *A. kobstanica*) антимикробной, а водные отвары 14-ти видов (*A. annua*, *A. scoparia*, *A. absinthium*, *A. fragrans*, *A. hanseniana*, *A. kobstanica*, *A. prilipkoana*, *A. iskenderiana*, *A. chazarica*, *A. spicigera*, *A. austriaca*, *A. dracunculus* L., *A. szowitziana*, *A. monogyna*) в *in vivo* и *in vitro* условиях обладают протозоцидной активностью.

**Ключевые слова:** *Artemisia* L., полынь, эфирное масла, газо-жидкостная хроматография, хроматомасс-спектрометрия, антимикробное действие

## Study Of Essential Oil Activities Of The Artemisia Genus Species Distributed In the Azerbaijan Flora

A.N. Aleskerova<sup>1</sup>, S.I. Ibrahimova<sup>2</sup>, F.H. Huseynova<sup>3</sup>

<sup>1</sup> Institute of Botany, ANAS

<sup>2</sup> Ganja State University

<sup>3</sup>National Research Institute of Medical Prevention named after V. Akhundov

Essential oils of the 34 wormwood species distributed in the Azerbaijan flora have been investigated for the first time. Percentage and componential composition of essential oils in different vegetation phases have been studied. The results of researches showed that the essential oils of 8 species (*A. fragrans* Willd., *A. spicigera* C. Koch., *A. szowitziana* (Bess.) A.Grossh., *A. absinthium* L., *A. issayevii* Rzazade, *A. annua* L., *A. scoparia* Waldst et Kit) have protozoocide, 12 species (*A. fragrans*, *A. hanseniana* (Bess.) A.Grossh., *A. kobstanica* Rzazade, *A. prilipkoana* Rzazade, *A. iskenderiana* Rzazade, *A. szowitziana*, *A. scoparia*, *A. scoparoides* Grossh., *A.santonica* L., *A.monogyna* *A. chazarica* Rzazade) fungicide, 6 species (*A. fragrans*, *A. annua*, *A. chazarica* *A. kobstanica*, *A. szowitziana*, *A.scoparoides* Grossh.) antifungal, 5 species (*A. fragrans* *A. issayevii*, *A. szowitziana*, *A. maritima* L., *A. marschalliana* Spreng) antiviral, 6 species (*A. fragrans*, *A. szowitziana*, *A. issayevii*, *A.maritima* L., *A. fedorovii* Rzazade, *A. kobstanica*) antimicrobial, and water decoctions of 14 species (*A. annua*, *A. scoparia*, *A. absinthium*, *A. fragrans*, *A. hanseniana*, *A. kobstanica*, *A. prilipkoana*, *A. iskenderiana* *A. chazarica* *A. spicigera* *A. austriaca*, *A. dracunculus* L., *A. szowitziana*, *A. monogyna*) have protozoocide activities *in vivo* and *in vitro*.

**Key words:** *Artemisia* L., wormwood, essential oils, gas-liquid chromatography, chromate-mass-spectrometry, antimicrobial effect